

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№288/2

30 iyun 2017-ci il

**“Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə
metodik göstəriş” barədə**

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi və Auditorlar Palatasının 2017-ci il üzrə iş planının 1.14-cü “Auditor fəaliyyəti ilə əlaqədar proqramlar, təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması” bəndinə uyğun olaraq tərtib edilmiş Plan-proqramın 11-ci “Audit sahəsində tender qaydalarının və auditor seçiminin meyarlarının işlənilib hazırlanması” və “Dempinq və haqsız rəqabətə qarşı mübarizəyə dair tədbirlər sisteminin işlənilib hazırlanması və tətbiqi üzrə” təsdiq edilmiş Plan-proqramın 9-cu “Audit sahəsində tender qaydalarının və auditor seçiminin meyarlarının işlənilib hazırlanması” bəndlərinin icrası ilə əlaqədar olaraq təqdim edilmiş materialı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş” bəyənilsin (əlavə olunur).
2. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in tətbiq edilmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına, Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına və auditor təşkilatları və sərbəst auditorlara göndərilməsi təmin edilsin.
3. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in auditorların ixtisasartırma kursunun tədris proqramına daxil edilməsi təmin edilsin.
4. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in “Audit.Qanunvericilik və normativ sənədlər” toplusunun nəşr ediləcək 9-cu cildinə daxil edilməsini təmin etsin.
5. Bu metodik göstərişin ölkənin müvafiq idarə və təşkilatları tərəfindən audit sahəsində müsabiqə və auditor seçiminin təşkilində istifadə edilmək üçün Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV